

(əvvəli ötən sayımızda)

Biz vuruşarkən 10 milyon idik

Gazandığımız nallıyyət, torpaqlarımızın azad olunması, yığı düşmən tapdağı altında inləməməsi yaralarımızı unutdurur. Biz təkcə ordu ilə yox, 10 milyon xalqla birgə vuruşduq. Biliyik xalqımızın duası bizimlədir. Uşaqlarımız məktub yazırdılar cəhbəyə, dəstək olurdular, onlardan gələn məktubları adam oxuya fikirləşirdi ki, sənə düşmən qabaqından qaçmaq hamardır, bu yolda ya ölmək-şəhid olmaq ya da öldürmək-qalib gəlmək, hamida bir amal vardi yəni. Hami istayırdı ki, ayağı Qarabağ torpağına dəysin, Şuşaya, Kəlbəcərə, Laçına dəysin. Bu bizi əlavə bir stimul, bir güc verirdi. Erməni nə qədər güclü görüñür-görünsün, ermənidə güc yoxdur, zatən, erməni həmişə ona buna arxalanmış diğadır, köhnə texnikalar, köhnə silahlar, yəni hamı bilir ki, kimini köləsidir. Biz şüklərlər olsun azad, müstəqil dövlətdə yaşayırıq, ona görə də mən fəxr edirəm ki, bizim belə güclü, örnək götürürləsi

bunkerlər var idi ki, hətta bəzən ağır artilleriya onlara təsir edə bilmirdi. Çıxırdılar yerin altından bize atəş açırdılar və yene gizləndi. Atəş nöqtələrini təyin etməkdə çətinliklər yaranırdı. Bəzi texnikalarımızı orada vurdular, bizim də itkilerimiz oldu. Nəhayət komandır bize əmr verdi: Ya ölcəcik, ya qalacayıq, amma bir yoluz var: biz bu torpağı azad eləməliyik.

Əmr verildi, Allahu Əkbər sədaları ilə düşmənin üzərinə hücum keçdi, düşdük onların səngərlərinə. Əlbəyaxa döyüş də oldu orada. Hər səngərdə demək olar ki, 17-18 erməni əsgəri vardi. Şəhid gizir yolaşım K. Hüseynovla birlidə 20-yə yaxın erməni leşini yera sərdik. Əsgəri yoldaşım vardi, erməni vurdur yıldı yere. Hiyələrlik elədiyi bilmədik erməninin. Üstündən atlayıb keçəndə arxadan bizim əsgəri vurdur. Yəni onların beleşnamərdliyi vardi. Özlərini qəsədən ölülüyə vururdular. Buna baxmayaraq onları o qədər çıxılmaz vəziyyətə saldıq ki, qaça bilən qaçı, yerdə isə erməni leşləri və yaralıları qalmışdır. Bir hissəsi silahlarını, hər şeyini ve-

diyimiz ərazi onların neçə illik məskunlaşdıqları səngərlər idi. Onlar koordinatlari da dəqiq bildi, mövqeləri de. Məcbur qaldıq sığınacaqlarda qorunaq. Şəxsi heyəti maşınlardan düşdü ki, texnikalar vurulsu ən azından şəxsi heyət içinde yanmasın. Mən, sürücüm və bir də tuşlayıcı operator qaldıq maşında. Başlıq düşmən tankının yerini müyyəyen eləməye. Böyük komandırı əmr verdi ki, "23 nömrəli maşın, sənin mövqeyin yaxşıdı. Sən irəli çıxsan azından tankın yerini görərsən, biz oradan arileriyaya koordinat verərik o tankı vursun. Gizli mövqedən atır bize."

Irəli çıxıqdıda gördüm ki, Saritəpə deyilən yer var, həmin o təpənin arxasından tankın lüləsi görünür. Dərhal arxaya çəkildim, böyük komandırına məlumat verdim ki, tank Saritəpə istiqamətindən bizi atəşə tutur. Elə arxaya çəkilməmişdik ki, bizim maşınlardan birini vurdular və yanğın başladı. Çəkildim arxaya ki, şəxsi heyəti içindən çıxarıram. Gəldim həmin maşının yanına. İçəridə dörd nəfər vardi. Üç nəfər maşının öz heyəti, bir nəfər də



ni yerə. Qalxdım yenidən o əsgəri yanğın sahəsindən 20-30 metr aralıya sürdüüm. Sürdüüm, sürdüüm gördüm gücüm çatırm. Sürüşüm və tuşlayıcıma dedim maşını biraz yaxına çek, maşına qoyub xilas edək. Minamoyot da, artilleriya da atəş tökü başımıza. Əlimi atmışdım ki, əsgəri qaldırim, birdən güclü partlayış səsi gəldi. Sanki məndəki bütün beyni sistemi durdu. Hər yer gözümüzde süd kimi ağardı. Elə bildim, amma heç bir ağrı hissələmirdim. Yere yixılandan sonra nəfəsim gəldi özüme. Gözümü açanda gördüm ki yerdə yəm, əynimdə paltar belə qalmayıb, bircə şalvardan başqa. Hücum jileti və kitelim əynimdən çıxıb parçalara olub. Əvvəlca elə bildim ki, küreyim alışış yanır. Fırıldam arxası üstə ki, yanırısa alovu söndürüm. Gördüm yox yanğı o yanğıdan deyil. Bü-

tün kürəyime qəlpə dolubmuş.

Otuza yaxın qəlpə kürəyimdə,

bir neçəsi də qolumdag

Başım parça-parça olmuşdu. Başımın sümüyünü əməliyyatla götürüb. Demək olar ki, arxada sümük yoxdur. Həkimlərin dediyinə görə 16 kvadrat hissədə sümük deformasiyaya uğrayıb. Başımın demək olar hər yerdən qan axındı. Özümü itirmədim yənə. Arxaya fırlanıb gördüm ki, mənim maşınınım heyəti, sürücüm, tuşlayıcıım ikisi də orda yanıb şəhid olublar. Xilas etməyə çalışıdım o əsgər də şəhid olubmuş. Daha sonra heç nədən xəberim olmadı. Sadəcə əlimi qaldırib yardım istəmişəm döyüş dostlarımdan. Aylanda gördüm ki, hospitaldayam, məni eməliyyat ediblər.

Bu gün sevinci və qururluq!! Ali Baş Komandanımızın uğurlu xarici və daxili siyaseti, ordu-xalq birliliyi nəticəsində Allaha şükür olsun, 30 ilə yaxın mənfur düşmənin işğalı altında qalmış torpaqlarımızın əksər hissəsini azad etdik. Gələcək nəsillərə bu ağrı-acılı problemi deyil, şərəflə zəfər tariximizi miras qoyuruq. Ona görə də biz qazılər hamımız sevinci və qururluyuq. Şəhidlərimizə Allahdan qəni-qəni rəhmət diləyir, Xalqımızı qələbə münasibətlə təbrik edirik!!

Şərəflə döyüş yolu keçən iki-qazilik nəsib olmuş gizir Murad Babayevə Allahdan sağlamlıq diləyirik. Şuşanı görmək arzusu da ən qısa vaxtda həyata keçər inşallah, mərd igidimiz!! Bütün Azərbaycan xalqı şərəflə döyüş yolu keçmiş, sizin kimi mərd oğulları ilə fəxr edir, əziz qazılərimiz!! O gün olsun Xankəndə də dövlət bayraqımız dalgalansın və bu beşilik sülhməramlı atəşkəsi də tam qələbəmizlə sona çatsın, inşallah!!

**Qazi qardaşların söylədiklərini qələmə aldı:
Rəşad Alpanlı**

Qazi qardaşlar:**Vətən üçün hər şeyə hazır idik****Düşməni məhv edən qardaşlar**

"Əmr verildi, Allahu Əkbər sədaları ilə düşmənin üzərinə hücum keçdi, düşdük onların səngərlərinə. Əlbəyaxa döyüş də oldu orada. Hər səngərdə demək olar ki, 17-18 erməni əsgəri vardi. Şəhid gizir yolaşım K. Hüseynovla birlidə 20-yə yaxın erməni leşini yera sərdik"



ordumuz var. Ukrayna bu gün təlimlərində Azərbaycan taktikasından istifadə edir. Bu bilirsiz nə deməkdir? Bu çox böyük bir nəticədir. ABŞ kimi NATO ölkəsi deyir ki, Azərbaycana baxıb səhvərimizi düzəldirik. Azərbaycan 5-ci nəsil müharibə apardı. Bu hər dövlətin işi deyil.

Qanlı döyüslər

Cəmi iki-üç gün ərzində Füzuli istiqamətində, Füzuli rayonunun önündəki 12-13 kəndi düşməndən azad etdik. Çoxlu yaralı və şəhidlərimiz oldu. Böyük komandirim, gizir yoldaşlarım, əsgər yoldaşlarım orda şəhid oldu (məkanları cənnət olsun). Nə edək ki, qanlı döyüslər itkisiz olmur. Düşmən üzərinə hücum etdikdə şahidi olduq ki, mənfur diğalar illər boyu neçə güclü istehkamlar qurublar. Çox güclü mövqelənmışdilər. Çoxlu bunker və yeraltı sığınacaqlar vardı. Füzuli rayonunun özündə o qədər yeraltı sığınacaqlar,

rib təslim olmaq istedilər. Əvvəlcə onlara inandıq ki, həqiqətən təslim olacaqlar. Lakin daha sonra kənardan snayper atışları gelməyə başladı. Böyük komandırımı orada snayper ilə vurdular. Yəni çox xain, alçaqcasına hərəkət etdi mənfur düşmən. Baxıq ki bunun yalnız bir yolu var: Bunları müqəddəs torpağımdan birdəfələk silmək.

Ölüm-qalıb döyüyü

Kənd Horadız istiqamətində gedən döyüşdə strateji mövqeləri ilə keçirdik, düşməni yerindən məhv etdik. Başlıq mövqelənməyə və bir müddət gözlədik. 15-16 tank və zirehli texnikamız vardı. Növbəti əmri gözləyirdik. Bir də gördük ki, düşmən tankı məşəlik istiqamətdən olduğunu, əraziye atəş açır. Atılan mərmiydən biri ön cərgədə duran tankımıza dəyişdi. Yerimizi təyin edən düşmən üzərimizə intensiv artilleriya və minamoyot atışı etməyə başladı. Ələ keçir-

əlavə əsgər. Həmin üç nəfər maşın heyətini öz heyətimlə çıxardı xilas etdik. Lakin əsgər maşının içində qalmışdı, düşə biləmirdi. Döyüş yoldaşımı xilas etməli idim. Əsgərin sol ayağı demək olar ki yanmışdı. Əlini qaldırımda gördüm onu. Maşın da yanındı, mərmiylər partlayırdı. Yaxınlaşmaq mümkün deyildi. Düşündüm ki, o da bir ananın övladıdır, onu da bir ana gözləyir, bir ata gözləyir. Bəlkə də ailəlidir, övladı var. Bunlar gəldi gözümün önüne. Ən əsası döyüş yoldaşım idi, onu orda qoya bilməzdim. Ölümü gözümə alıb özümə atdım ora, qadırmış maşının yanına. Qişqirdılar mənə ki, maşının partlayacağı vaxta az qalıb, çoxdan yanır o maşın. Dedin partlayacaqsə bərabər partlayıq. Yəni mən o əsgəri orada yana-yana qoyub, onun qışqırmasını bir ömür daşıya bilməzdim. Allaha şükür lər olsun ki, mən o anda onu orda qoymadım. Ən azından vicdanım rahatdı. Yaxınlaşış əlimi atdım ki çəkim oradan çıxardım onu, bu zaman mərmi partladı, qəlpəsi dəyişdi sıfətim, yıldızı mə-

Irəli çıxıqdıda gördüm ki, Saritəpə deyilən yer var, həmin o təpənin arxasından tankın lüləsi görünür. Dərhal arxaya çəkildim, böyük komandırına məlumat verdim ki, tank Saritəpə istiqamətindən bizi atəşə tutur. Elə arxaya çəkilməmişdik ki, bizim maşınlardan birini vurdular və yanğın başladı. Çəkildim arxaya ki, şəxsi heyəti içindən çıxarıram. Gəldim həmin maşının yanına. İçəridə dörd nəfər vardi. Üç nəfər maşının öz heyəti, bir nəfər də

əlavə əsgər. Həmin üç nəfər maşın heyətini öz heyətimlə çıxardı xilas etdik. Lakin əsgər maşının içində qalmışdı, düşə biləmirdi. Döyüş yoldaşımı xilas etməli idim. Əsgərin sol ayağı deyək ki yanmışdı. Əlini qaldırımda gördüm onu. Maşın da yanındı, mərmiylər partlayırdı. Yaxınlaşmaq mümkün deyildi. Düşündüm ki, o da bir ananın övladıdır, onu da bir ana gözləyir, bir ata gözləyir. Bəlkə də ailəlidir, övladı var. Bunlar gəldi gözümün önüne. Ən əsası döyüş yoldaşım idi, onu orda qoya bilməzdim. Ölümü gözümə alıb özümə atdım ora, qadırmış maşının yanına. Qişqirdılar mənə ki, maşının partlayacağı vaxta az qalıb, çoxdan yanır o maşın. Dedin partlayacaqsə bərabər partlayıq. Yəni mən o əsgəri orada yana-yana qoyub, onun qışqırmasını bir ömür daşıya bilməzdim. Allaha şükür lər olsun ki, mən o anda onu orda qoymadım. Ən azından vicdanım rahatdı. Yaxınlaşış əlimi atdım ki çəkim oradan çıxardım onu, bu zaman mərmi partladı, qəlpəsi dəyişdi sıfətim, yıldızı mə-

atəşə tutur. Elə arxaya çəkilməmişdik ki, bizim maşınlardan birini vurdular və yanğın başladı. Çəkildim arxaya ki, şəxsi heyəti içindən çıxarıram. Gəldim həmin maşının yanına. İçəridə dörd nəfər vardi. Üç nəfər maşının öz heyəti, bir nəfər də əlavə əsgər. Həmin üç nəfər maşın heyətini öz heyətimlə çıxardı xilas etdik. Lakin əsgər maşının içində qalmışdı, düşə biləmirdi. Döyüş yoldaşımı xilas etməli idim. Əsgərin sol ayağı deyək ki yanmışdı. Əlini qaldırımda gördüm onu. Maşın da yanındı, mərmiylər partlayırdı. Yaxınlaşmaq mümkün deyildi. Düşündüm ki, o da bir ananın övladıdır, onu da bir ana gözləyir, bir ata gözləyir. Bəlkə də ailəlidir, övladı var. Bunlar gəldi gözümün önüne. Ən əsası döyüş yoldaşım idi, onu orda qoya bilməzdim. Ölümü gözümə alıb özümə atdım ora, qadırmış maşının yanına. Qişqirdılar mənə ki, maşının partlayacağı vaxta az qalıb, çoxdan yanır o maşın. Dedin partlayacaqsə bərabər partlayıq. Yəni mən o əsgəri orada yana-yana qoyub, onun qışqırmasını bir ömür daşıya bilməzdim. Allaha şükür lər olsun ki, mən o anda onu orda qoymadım. Ən azından vicdanım rahatdı. Yaxınlaşış əlimi atdım ki çəkim oradan çıxardım onu, bu zaman mərmi partladı, qəlpəsi dəyişdi sıfətim, yıldızı mə-